




Dilçiliyimizə yeni töhfə

Azərbaycan dilinin zəngin funksional imkanlarının formal-grammatik göstəriciləri kimi dil sistemini təşkil edən linqvistik vahidlər tədqiqat obyekti kimi diqqət mərkəzindədir. Çünkü, təcrübə göstərir ki, dilin zəngin kommunikativ mənzərəsi yalnız onun maddi qabığı olan formal grammatik əlamətlərin sistemli tədqiqi ilə mümkündür. Ona görə de bu istiqamətdə aparılan hər bir araşdırma dilçilik elminin obyektiinin hərtərəfli şəhri səviyyəsində həmişə maraqlı doğurur. Bu baxımdan Səbinə Alməmmədovanın tədqiqatı əsasında qoyulmuş obyekt - "Müasir Azərbaycan dilində alınma terminlərin nizamasalma prosesinin nəzəri problemləri" nəzəri-linqvistik təhlili aktuellüyü ilə diqqəti cəlb edir.

Monoqrafiyanın birinci fəsil "Azərbaycan dilində alınma terminlərin nizamasalma prosesi" adlanır. Bu fəsilde nizamasalma prosesinin konseptual əsasları, dilek daxil olan alınmalar və onların semantik xüsusiyyətləri, alınmaların dilin normalarına uyğunlaşdırma formaları, alınma terminlərin fonetik, orfoqrafik, grammatik cəhətdən mənimsənilməsi geniş və zəngin faktlarla tədqiq olunmuşdur. Monoqrafiyada qeyd edilir ki, alınma terminlər o zaman nizama salınırlar ki, reseptör dilin daxili xüsusiyyətlərinə uyğunlaşır, onlar dilin fonetik və grammatik normalarına uyğun gəlmədikdə isə milli sözlərlə keskin tezad təşkil edir. Bu nəzərə alınaraq alınma terminlərin unifikasiya formaları müəyyənləşdirilmişdir. Xüsusilə, leksik mənimsəmenin norma və qanuna uyğunluqları, leksik alınmanın semantik xüsusiyyətləri, struktur dəyişiklikləri zəngin faktlarla təhlil edilir. Bununla da sahə terminologiyasında alınma terminlərin unifikasiyası eyni anlayışı bildirən termin müxtəlifliyini və terminlərin sinonimliyini, variantlılığını aradan qaldırmak, omonimlik və polisemantik məsələlərini aydınlaşdırmağı nəzərdə tutur. Sahə terminologiyalarının nizama salılması prosesində alınmaların verilmə üsulları bir proses kimi nəzərdən keçirilir. Unifikasiya terminologiyanın normalaşdırmaq, terminlərin dilin normalarına cavab verməsini təmin etmək, həmçinin terminə qoyulan digər tələblərin (qisalıq, sistematiplik, sinonimin olmaması, monosemantiklik və s.) yerinə yetirilməsi tələbləri əsas götürülür və terminoloji lügətlərin tərtibi terminlərin həm nizama salılması, həm unifikasiyası üçün aparıcı mərhələ hesab edilir.

Monoqrafiyada ikinci fəsil "Terminoloji lügətlərdə alınma terminlərin verilmə üsullarının nəzəri problemləri" adlanır. Bu fəsilde Azərbaycan dilinin lügət tərkibində alınma paralellizmlərin lügətlərdə əksi, alınma terminlərin lügətlərdə unifikasiyası, terminoloji lügətlərdə terminlərin standartlaşdırılması nəzəri aspekt-



də araşdırılmışdır. Monoqrafiyada alınmaların bir proses kimi Azərbaycan dilinin terminoloji sistemin zənginləşməsində mühüm rol oynadığı və dilin lügət tərkibinə təsiri məsələləri nəzəri aspektdə əsaslandırılmışdır. Bununla yanaşı, hazırkı dövrə alınmalar dilin lügət tərkibinin mühüm bir hissəsini təşkil edir və dildə zəruri olaraq işlənir. Bu nəzərə alınaraq, alınma söz, alınma termin anlayışları geniş şəkildə izah edilmişdir. Alınmalarda baş verən semantik proseslər dubletlərin, sinonimlərin və çoxmənalılığının yaranmasına səbəb olur. Eləcə də diley daxil olan hər bir alınma

dilin qayda-qanunlarına uyğunlaşdırılmalıdır. Bu fəsilde alınmalarda baş verən proseslər və Azərbaycan ədəbi dilinin normalarına uyğunlaşdırılması problem kimi tədqiqata cəlb edilmişdir.

Monoqrafiyanın üçüncü fəsil "Azərbaycan dilinin alınmalar hesabına zənginləşməsi və unifikasiya yolları" adlanır. Bu fəsilde Azərbaycan dilinin lügət tərkibinin inkişafında alınmalar, sahə terminologiyalarında alınma terminlərin terminoloji bazasının yaradılması, Azərbaycan dilində onların sistemləşdirmə yolları, tərcüməsində unifikasiya, alınmaların nizama salılması standartlaşdırma mərhələsi kimi məsələlər nəzəri baxımdan araşdırılır.

Bütün bunlar ilk dəfə monoqrafik şəkildə kitabda öz həllini tapmışdır. Xüsusilə, Azərbaycan dili terminologiyasının unifikasiya məsələləri, nizamasalma, standartlaşdırma yolları zəngin faktlarla təhlil cəlb edilmişdir. İlk dəfə nəzəri aspektdə Azərbaycan dilinin materialları əsasında terminlərin unifikasiya məsələləri sistemli şəkildə tədqiq edilmişdir.

Alınma terminlərin standartlaşdırılması prosesində terminologiyanın elmi əsasları rəhbər tutulmalıdır. Standartlaşmanın əsasında vahid təsnifat principinin durması üçün birinci növbədə terminologiyanın, terminlərin müəyyən əlamətlərə görə təsnifatı məsələləri dəqiqləşdirilməli, müvafiq kateqoriyaya daxil olan vahidləri təyin etmək məqsədile əsas əlamətlər seçilməlidir. Anlayışları fəqləndirən əlamətlər isə elə seçilməlidir ki, standart təsdiq edildikdən sonra yaranan terminlər də həmin əlamətlərə görə sisteme daxil ola biləsin. Standart termin linqvistik tələblərə cavab verməklə yanaşı, məntiqi məsələrin həlli üçün də yararlı olmalıdır. Əgər linqvistik tələblər standart terminin terminyaratma prosesində iştirakını, qisalığını, dilin normalarını pozmamasını, dilin öz sözlərinə aidliyi və bir sıra başqa məsələləri əhatə edirə, digər tələblər termin-anlayış uyğunluğunu, birmənalılığı, dəqiqliyi, internasionallığı, vahidliliyi və s. özündə birləşdirir.

**Qara MƏŞƏDİYEV,
filologiya elmləri doktoru, professor**